

**“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi**



**“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union**

Azərbaycan Respublikası, Lənkəran şəhəri, AZ 4200, Heydər Əliyev prospekti 3,
İnternet sahifəsi: www.epsaya.az, E-mail: info@epsaya.az, Telefon/Mobil: (0 51) 814 44 42

MALİYYƏ HESABATI – 2014

Müxtəsər təfsilat

31 mart 2005-ci il tarixində Lənkəran şəhərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşən yerli ziyalı gənclərin təşəbbüsü ilə yaradılmış qeyri-siyasi, könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan **“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi** 31 may 2005-ci il tarixində Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Birliyin fəaliyyət dairəsi Azərbaycan Respublikasının ərazisini əhatə edir.

Məqsədi və fəaliyyət predmeti gənclər və gənclər vasitəsi ilə ictimaiyyət arasında sosial, iqtisadi, hüquqi, ekoloji və sair istiqamətlərdə maarifləndirmə və məlumatlandırma işinin aparılmasından ibarət olan MAGİYA ictimai birliyinin vəzifələri yeniyetmə və gənclər, o cümlədən geniş ictimaiyyət arasında müvafiq maarifpərvər tədbirlər sistemini (müxtəlif təlimlər və seminarlar, debatlar və klublar, dəyirmi masalar və görüşlər, dərnekələr və kurslar, konfranslar və sərgilər, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər) həyata keçirməklə cəmiyyətdə elmi-kütləvi biliklərin artmasına köməklik etməkdir.

Bank rekvizitləri

MAGİYA ictimai birliyinin bank rekvizitləri aşağıdakı cədvəldə verilmişdir:

MAGİYA ictimai birliyinin bank rekvizitləri

№	Kassa	QSC “Bank Standard” KB “Lənkəran” filialı
1	Bank hesabı milli valyuta ilə (AZN)	AZ53MOSZ40090944060174700001
2	Bank hesabı xarici valyuta ilə (EUR)	AZ75MOSZ40190978060174700001
3	Bank hesabı xarici valyuta ilə (USD)	AZ38MOSZ40190840060174700001

Donorlar, qrantlar və layihələr


Cari il ərzində MAGİYA ictimai birliyinin donorları, əldə etdiyi qrantlar və həyata keçirdiyi layihələr aşağıdakı cədvəldə verilmişdir:

MAGİYA ictimai birliyinin donorları, qrantları və həyata keçirdiyi layihələr

№	Donorun adı	Qrantın məbləği (AZN)	Layihənin adı	Layihənin müddəti
1	ABŞ-ın Milli Demokratiya İnstitutu və Beynəlxalq İnkişaf Agentliyi (NDI və USAID)	5 063,58	“Regionlardan olan gənclər üçün liderlik məktəbi”	01 iyul 2013 – 31 mart 2014
2	Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT)	2 297,09	“Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsi ilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – III faza”	19 oktyabr 2012 – 28 fevral 2014
3	Azərbaycan Gənclər İttifaqı (AGİ)	1 165,30	“Azərbaycanda demokratik təşəbbüslərə dəstək”	01 aprel 2013 – 30 sentyabr 2014
4	Almaniya Federativ Respublikasının MitOst Assosiasiyası (MitOst)	11 639,96	“İnkişaf zamanı”	01 fevral – 30 aprel 2014
5	Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (ARGİN)	5 000,00	“Bələdiyyə seçkilərində gənclərin fəallığının və iştirakçılığının artırılması”	01 sentyabr – 22 dekabr 2014
6	Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (ARPGF)	6 500,00	“Korporativ sosial məsuliyyətin inkişafında gənclərin rolunun artırılması”	01 oktyabr – 30 dekabr 2014
Cəmi		31 665,93 manat		

MAGİYA ictimai birliyi cari il ərzində regionda 3-ü yeni layihə olmaqla ümumilikdə 6 layihəni icra etmişdir. Layihələrin (qrantların) ümumi dəyəri **31665,93** (otuz bir min altı yüz altmış beş manat doxsan üç qəpik) **manat** məbləğində olmuşdur.

Cari il ərzində MAGİYA ictimai birliyinin donorları və əldə etdiyi qrantlar aşağıdakı diaqramda verilmişdir:



Daxilolmalar (mədaxil) və xərclər (məxaric)

Cari il ərzində MAGİYA ictimai birliyinə ümumi daxilolmalar və xərcləmələr aşağıdakı cədvəldə verilmişdir:

MAGİYA ictimai birliyinə ümumi daxilolmalar və xərcləmələr

№	Xərclərin təyinatı	Məbləğ (AZN)
1	Tədbirlərin təşkili (dəftərxana, zalın icarəsi, çay, nahar, şam və gecələmə)	18 505,37
2	Ekspert və təlimçilərin xidmət haqqları	3 984,04
3	Layihə heyətinin əmək haqqları	4 704,00
4	Əmək haqqlarından vergi, DSMF-na ayırmalar və icbari əmək sığortası	1 557,36
5	Nəşriyyat xərcləri (baner, buklet və sertifikatların hazırlanması)	1 815,00
6	Bankın konvertasiya və xidmət haqqları	252,59

7	Ezamiyyə xərcləri (mehmanxana və nəqliyyat)	360,00
8	Rabitə xidmətləri (telefon və məktub)	51,00
9	Dəftərxana ləvazimatları	435,90
Ümumi məxaric (xərcləmələr)		31 665,26
Ümumi mədaxil (daxilolmalar)		31 665,93
2014-cü ildən qalan qalıq		0,67

Cari il ərzində MAGİYA ictimai birliyinin ümumi xərcləri aşağıdakı diaqramda verilmişdir:

